

"Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti
2022-ci il üzrə
Yarımillik hesabat

1. Emitentin tam və qısaltılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	Emitentin tam adı: Bank Respublika Açıq Səhmdar Cəmiyyəti Emitentin qısaltılmış adı: Bank Respublika ASC Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) : 9900001901 Dövlət qeydiyyatının tarixi və nömrəsi: 22.05.1992 / 083
2. Emitentin hüquqi ünvanı və olduğu yer;	Bakı şəhəri, Səbail rayonu, 21 Xaqani Küçəsi
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Dəyişiklik olmayıb
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	<p>Yaradılmış filiallar</p> <p>1. "Naxçıvan" filialı ARMB tərəfindən verilmiş icazə sənədinin nömrəsi və tarixi - 83/39, 24.05.2022, Ünvan - Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 37-3.</p> <p>2. "Ağcabədi" filialı ARMB tərəfindən verilmiş icazə sənədinin nömrəsi və tarixi - 83/40, 08.06.2022, Ünvan - Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi.</p> <p>3. "Nərimanov" filialı ("Ağa Neymətulla" şöbəsi ləğv edilmiş, eyni ünvanda "Nərimanov" filialı açılmışdır) ARMB tərəfindən verilmiş icazə sənədinin nömrəsi və tarixi - 83/41, 15.07.2022, Ünvan - Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 38.</p> <p>4. "Sumqayıt" şöbəsi ARMB tərəfindən verilmiş icazə sənədinin nömrəsi və tarixi - 83/Ş-13, 19.07.2022, Ünvan - Sumqayıt şəhəri, 17-ci məhəllə, 11/38, 5.</p> <p>Ləğv edilmiş şöbə</p> <p>1. AR Mərkəzi Bankının 15.07.2022-ci il tarixli, 01.16-3-2022-84 sayılı məktubu ilə "Ağa Neymətulla" şöbəsi ləğv edilmişdir (eyni ünvanda "Nərimanov" filialı açılmışdır).</p>
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	Mövcud deyil
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	Mövcud deyil
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	Kiçik və Orta biznes həmçinin, Mikro kreditləşmə, Riteyl Bankçılıq sahələri
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	Milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər calb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma - kassa əməliyyatlarını məcmu halda həyata keçirmək. Bank fəaliyyətinin qanunla nəzərdə tutulmuş digər fəaliyyət növləri həyata keçirilə bilər. Müddətsizdir.
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Hesablaşma-Kassa xidməti, Kreditlər, Əmanətlər, Plastik Kartlar, Pul köçürmələri, Rəqəmsal Bankçılıq, Bank seyləri, və sair.
10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	İşçi sayı: 2021 dekabr - 1250 nəfər 2022 martın sonu - 1356 nəfər 2022 iyunun sonu - 1408 nəfər

11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	<p>- Müşahidə Şurası</p> <p>1. Şakir Rəhimov Xəyyam oğlu - Müşahidə Şurasının sədri 2. Elçin Quliyev Saday oğlu - Müşahidə Şurasının üzvü 3. İrina Şmidt - Müşahidə Şurasının üzvü 4. Karsten Steffan - Müşahidə Şurasının üzvü 5. Johannes Mainhardt - Müşahidə Şurasının üzvü</p> <p>- İdarə Heyəti</p> <p>1. Tariyel İsmayılov İsrayıl oğlu - İdarə Heyətinin Sədri 2. Aslan Abasov Ələskər oğlu - İdarə Heyəti Sədrinin müavini 3. Elnur Həsənov Zaur oğlu - İdarə Heyəti Sədrinin müavini</p>
12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı;	Fiziki şəxs : 12 Hüquqi şəxs : 4
13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	Natiq Saday oğlu Quliyev 68% Elçin Saday oğlu Quliyev 15 % Namiq Saday oğlu Quliyev 7 % Şakir Rəhimov Xəyyam oğlu 5 %
14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	Mövcud deyil
15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:	
15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan);	1. 24 Yanvar 2022-ci tarixdə növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Xaqani küçəsi, 21 2. 30 May 2022-ci il tarixdə növbəti ümumi yığıncaq Bakı şəhəri, Xaqani küçəsi, 21
15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar.	<p>24.01.2022-ci il</p> <p>1. "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında. 2. "Bank Respublika" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında. 3. "Bank Respublika" ASC-nin Səhmdarların Ümumi Yığıncağının Əsasnaməsinin təsdiq edilməsi haqqında. 4. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında. 5. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında. 6. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.</p> <p>30.05.2022-ci il</p> <p>1. 2021-ci il üçün Kənar audit yoxlamasının nəticələri haqqında. 2. 2021-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında.</p>
16. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	Bu cür əqd mövcud deyil.
16.1. əqdin məbləği;	Mövcud deyil
16. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.	Mövcud deyil
17. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:	
17.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;	Kreditlər üzrə: 6,556.5 min AZN - 16 ədəd Depozitlər üzrə: 589.4 min AZN - 18 ədəd
17.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	Müştəri baxımından - 3 hüquqi şəxs, qalanı fiziki şəxs.
18. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	"Bank Respublika" ASC-nin (www.bankrespublika.az) saytında açıqlanır.

İdarə Heyətinin Sədri:

T.İ.İsmayılov

Maliyyə Departamentinin direktoru:

C.A.Rzayev



min manatla

	Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	Cari hesabat dövrü	Əvvəlki hesabat dövrü
1	Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
1	Alınmış faizlər	62,406.23	39,354.25
1	Ödənilmiş faizlər	(23,619.06)	(14,859.72)
1	Alınmış haqq və kommissiyalar	9,777.10	6,620.44
1	Ödənilmiş haqq və kommissiyalar	(7,661.77)	(5,093.89)
2	Xarici valyuta əməliyyatlarından xalis gəlir	6,763.60	2,806.35
2	Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir		
2	Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	(24,420.80)	(17,430.33)
2	Ödənilmiş ümumi və inzibati xərclər		
2	Ümitsiz borclardan daxilolmalar		
1	Alınmış digər əməliyyat gəlirləri	-	697.10
1	Ödənilmiş digər əməliyyat xərcləri	(12,238.48)	(7,294.52)
2	Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti	(55,967.11)	90,669.51
2	Əməliyyat aktivlərindən xalis artım/azalma	(175,626.04)	(76,270.38)
2.1	Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	(26,656.49)	38,979.09
2.1	Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	(138,307.43)	(108,381.59)
2.1	Digər aktivlərdə xalis artım (azalma)	(10,662.13)	(6,867.88)
2	Əməliyyat öhdəliklərindən xalis artım/azalma	119,658.93	166,939.89
2.2	Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)	55,456.59	(10,425.39)
2.2	Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)		
2.2	Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	20,717.32	174,047.07
2.2	Digər öhdəliklərdə xalis artım (azalma)	43,485.01	3,318.20
3	Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
3	Ödənilmiş mənfəət vergisi		
4	Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri	(44,960.29)	95,469.19
5	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
5	Əmlak və avadanlıqların alınması və avans ödənişləri	(1,866.98)	(2,501.81)

5	Əmlak və avadanlıqların satılmasından daxilolmalar		
5	Qeyri-maddi aktivlərin alınması		
5	Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar		
6	Alınmış dividendlər		
6	Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	1.08	23,602.20
6	Digər	-	-
6	İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti	(1,865.89)	21,100.39
7	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
7	Digər borc öhdəliklərinin əldə olunması		
7	Digər borc öhdəliklərinin ödənilməsi		
7	Subordinasiya borclarının əldə olunması		
7	Subordinasiya borclarının ödənilməsi		
8	Səhmdar kapitalının buraxılmasından daxilolmalar		
8	Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	19,380.00	5,907.50
8	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri	19,380.00	5,907.50
9	Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	296,445.71	338,099.56
10	Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma/(azalma)	(22,043.28)	122,477.07
11	Məzənnə dəyişikliyin pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri	154.73	78.80
12	Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	274,557.17	460,655.43

Kapital strukturunda dəyişikliklər haqqında hesabat

30.06.2022

min manatla

1	1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	71,100.02
1.1	adi səhmlər (tam ödənilmiş paylar)	73,461.09
1.2	qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
1.3	səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
1.4	bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	(2,361.07)
1.4.1	əvvəlki illərin mənfəəti (zərəri)	(2,361.07)
1.4.2	(çıx) cari ilin zərəri	-
1.4.3	kapital ehtiyatları (fondları)	-
1.5	digər	-
2	I dərəcəli kapitaldan tutulmalar	1,523.69
3	Tutulmalardan sonra I dərəcəli kapitalı (1 - 2)	69,576.33
4	II dərəcəli kapital	43,111.35
5	Məcmu kapital (3+4)	112,687.68
6	Məcmu kapitaldan tutulmalar :	5,938.60
7	Tutulmalardan sonra məcmu kapital (5-6)	106,749.08
8	Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər	925,659.39
		<i>faizlə</i>
9	I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	7.52
10	Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	11.53

30.06.2022

min manatla

	Məfəət və zərər haqqında hesabat	Cari dövr	Keçən ilin müvafiq dövrü
1	Faiz gəlirləri:	62,406.23	39,354.25
1.1	Müştərilərə verilmiş kreditlər	59,667.07	36,552.55
1.2	Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	866.64	868.41
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	149.06	21.51
1.4	Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	874.44	1,717.59
1.5	Digər faiz gəlirləri	849.01	194.19
2	Faiz xərcləri:	23,619.05	14,859.72
2.1	Depozitlər üzrə faizlər	11,828.33	7,799.79
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	5.04	1,116.98
2.3	Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər	7,650.87	5,779.95
2.4	Pul bazarı alətlərinə ödənilən faizlər		
2.5	Qiymətli kağızlar üzrə faizlər	1,992.53	
2.6	Digər faiz xərcləri	2,142.28	162.99
3	Xalis faiz gəliri(zərəri)	38,787.18	24,494.53
4	Qeyri-faiz gəlirləri:	17,453.35	10,202.69
4.1	Alınan haqq və kommissiya gəliri	9,777.10	6,620.44
4.2	Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	6,918.33	2,885.15
4.3	Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	757.92	
4.4	Digər gəlirlər	-	697.10
5	Qeyri-faiz xərcləri:	41,716.89	30,520.61
5.1	Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	24,420.80	17,430.33
5.2	Ümumi və inzibati xərclər	10,207.11	5,749.75
5.3	Amortizasiya xərcləri	895.84	701.86
5.4	Digər xərclər	6,193.14	6,638.66
6	(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) *	(1,487.30)	(3,377.06)
7	Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	16,010.93	7,553.67
8	Mənfəət vergisi	3,500.00	-
9	Dövr üzrə xalis mənfəət	12,510.93	7,553.67

* Cari dövr üzrə balansdan silinmiş kreditlər üzrə ödənişlər nəticəsində ehtiyat qaydışı məbləği 2,978 min AZN təşkil etmişdir.

min manatla

	Maliyyə vəziyyəti haqqında hesabat	Hesabat dövrü	Ötən ilin sonu
1	Aktivlər:	1,377,913.57	1,232,367.55
1.1	Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən	274,557.17	296,445.71
1.2	Ticarət və investisiya qiymətli kağızları	34,765.00	40,167.90
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər	116,469.57	90,198.11
1.4	Banklar və digər maliyyə institutlarına verilən kreditlər	25,179.96	24,794.94
1.5	Müştərilərə verilmiş kreditlər	858,248.20	719,940.77
1.5.1	a) istehlak kreditləri	200,872.88	140,710.94
1.5.2	b) biznes kreditləri	589,311.69	516,947.66
1.5.3	c) daşınmaz əmlak kreditləri	67,822.73	62,005.72
1.5.4	d) digər kreditlər	240.90	276.46
1.5.5	(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	(8,125.28)	(9,987.69)
1.5.6	Müştərilərə verilmiş kreditlər (xalis)	850,122.93	709,953.09
1.6	Əmlak və avadanlıqlar	46,744.68	45,846.26
1.7	Qeyri-maddi aktivlər	1,523.69	1,450.98
1.8	Təxirə salınmış vergi aktivləri	-	-
1.9	Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi	-	-
1.10	Digər aktivlər	28,550.57	23,510.56
2	Öhdəliklər:	1,275,035.25	1,131,825.97
2.1	Depozitlər	822,282.72	801,565.40
2.1.1	a) fiziki şəxslərin depozitləri	446,192.31	408,410.77
2.1.2	b) hüquqi şəxslərin depozitləri	376,090.41	393,154.63
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	10,029.87	10,029.87
2.3	Kredit təşkilatları və digər maliyyə institutları qarşısında	341,431.78	266,595.19
2.4	Borc qiymətli kağızları	45,000.00	10,000.00
2.5	Cari vergi öhdəlikləri	-	-
2.6	Təxirə salınmış vergi öhdəliyi	-	-
2.7	Subordinasiya borc öhdəlikləri	20,400.00	20,400.00
2.8	Digər öhdəliklər	35,890.87	23,235.52
3	Kapital:	102,878.32	100,541.57
3.1	Səhmdar kapitalı	73,461.09	73,461.09
3.2	Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)	-	-
3.3	Bölüşdürülməmiş mənfəət	10,149.86	9,638.93
3.4	Ümumi ehtiyatlar:	19,267.37	17,441.55
3.4.1	a) kreditlər, lizinlər və digər tələblər üzrə mümkün zərərlərin	10,200.42	8,374.60
3.4.2	b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	9,066.95	9,066.95
3.4.3	c) digər ümumi ehtiyatlar	-	-
4	Cəmi öhdəliklər və kapital	1,377,913.57	1,232,367.55